



## Rövşən Yerfi

təsine göndərilən məktubdur. 23 iyun 1905-ci ildə yazılan həmin məktubda Naxçıvan şəhər sakini Cəlil Məmmədquluzadənin ərizəsi əlavə olunmaqla onun redaktorluğu ilə Tiflisdə "azərbaycan ləhcəsində" "Novruz" adlı qəzet buraxmaq istəyinə icazə verilməsi Senzura Komitəsindən xahiş edilir (f.306, siy.1, sax.vah.3, vər.26).

Görünür, az keçmir, növbəti il, o, şəkilli, satirik jurnalın yaradılmasına daha çox üstünlük vermişdir. İlk nömrəsi 1906-ci il aprelin 7-də çıxan "Mol-

məktubla məsləhət görür (f.311, siy.1, sax.vah.317, vər.1-3).

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin" in 8 nömrəsini çap etmişdir. "Ölülər" əsəri Təbrizdə tamaşaşa qoyulmuş, həmin dövrə Cənubi Azərbaycanda realist-satirik ədəbiyyat və mətbuat inkişaf etmiş, karikatura sənətinin meydani genişlənmişdir.

1922-ci ildə Bakıya gəlib jurnalın nəşrini davam etdirmiş, "Maarif və mədəniyyət", "Şərq qadını" və sair mətbuat orqanlarında fəaliyyət göstərmişdir. Redaktoru olduğu "Yeni yol"

# Əbədiyyaşar ədib

## Cəlil Məmmədquluzadə-155

**Böyük satirik, ədib Cəlil Məmmədquluzadə - məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayələr ustası, qüdrətli dramaturq və publisistidir. Eyni zamanda Azərbaycanda və Yaxın Şərqi də ilk feminizmin əsasını qoymuş ictimai xadimdir.**

la Nəsrəddin" jurnalının nəşrine başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyma. Bu jurnal vasitəsilə Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər



O, 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsiliyi əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədəbinin gələcək yaradıcılığı üçün zəngin material vermişdir.

İlk mətbüə əsəri 1902-ci il martın 2-də Bakıdakı "Kaspı" qəzetiində çıxmış məqaləsidir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" allegorik mənzum drami isə onun ilk dram əsərlərindəndir. Bu əsərlə, o, ədəbiyyatımıza mənzum allegorik pyes janrını getirmişdir. Bir sırkı kiçik hekayələrini, "Kısmış oyunu" komedyasını və "Danabaş kəndinin əhvalatları" povestini də həmin dövrdə yazmışdır.

1903-cü ildən Tiflisdə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında İşləmisişdir. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsinde "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rol ola-muşdur. "Poçt qutusu" adlı əsəri, "Kısmış oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxوشluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişədir.

Xalqının maariflənməsini özünün hayat amali seçən yazıçı "Molla Nəsrəddin" jurnalından əvvəl qəzet nəşr etmək istəmişdir. Onun adı çəkilən, Azərbaycan Dövlət Tarix Arxivində qorunan sənədlərdən biri bu haqda bəhs edilən, Qafqaz Canişinliyi Dəfərhanasından Qafqaz Senzura Komi-

Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsər kimi yazıçı və jurnalistlərle möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. Dahi mütəfəkkirin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnalda ümumxalq məhəbbəti, bəy-nəlxalq aləmdə böyük nüfuz qazandı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin" in nəşrini dayandırır.

Səlil Məmmədquluzadə ilə bağlı daha bir sənəd onun 28 sentyabr 1917-ci ildə, "Molla Nəsrəddin" jurnalının rəsmi vərəqəsində Qafqaz Tədris Dairəsi idarəsinin Komissarlığına öz xətti ilə yazdığı məktubdur. Məktubun əvvəlində 1906-ci ildən Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" jurnalının ictimai, ədəbi dəyəri təqdim edilir. Məktəblərin milliləşdirilməsi ilə tədris məəssisələrində təhsil alan müsəlman tələbələrin öz ana dilində mütaləe və sitelerinin yaranması zərurəti qeyd edilir. Bu baxımdan, o, "Molla Nəsrəddin" jurnalının məktəblərdə abunəsinin təşkilini tövsiyə edir. Sözüne qüvvət kimi Yelizavetpol xalq məktəbləri müdürüyyətinə aid məktəblərdə jurnal 118 nüsxə abunə yazılışını misal göstərir.

Redaktor-naşır jurnalla yanaşı "Usta Zeynal", "Qurbaneli bəy", "İran da hüriyyət", "Poçt qutusu", "Nigarəncılıq" adlı şəkilli kitabçalarını da Komissarlığın diqqətinə çatdırır.

Bu müraciətdən sonra, Komissarlıq 10 oktyabr 1917-ci ildə Zaqafqaziyanın kişi və qadın tədris məəssisələrinin rəhbərlərinə məktəbler üçün jurnalda abunə olmağı, kitabçaları isə məktəb kitabxanalarına almağı yazılı

qəzeti vasitəsi ilə latin qrafikasının tətbiq olunmasına çalışmışdır. 1926-ci ildə Azərbaycan Mərkəzi İcrayıyyə Komitəsinin üzvlüyüne namizədliyə qəbul olunmuşdur.

Cəlil Məmmədquluzadə əsərlərini lirik, epik, dramatik növlərdə, həm nəşrlə, həm də nəzmlə yazmışdır. Onun bədii nəşri ədəbiyyatımızda yeni ədəbi hadisə idi. Yazıçının publisistikasında da azərbaycançılıq mövzusu özünəməxsus yer tutur. Belə əsərlərində işlətdiyi təxəllüs "Molla Nəsrəddin" idi.

Cəlilin bədii əsərinin əsas xüsusiyyətləri zəhmətkeş insanların taleyinin təsviri, milli oyanış və dirçəlişə şəğiriş, yığcamlıq, sadə dil və üslubdan ibarətdir. Onun "Poçt qutusu", "Qurbanəli bəy!" kimi hekayələri, "Ölülər" komediyası, "Anamın kitabı", "Danabaş kəndinin məktəbi", "Dəli yığıncağı" kimi dram əsərləri Azərbaycan realizmində özünəməxsus şərəfli, əbədiyyaşlıq qazanmışdır. Dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında tamam yeni bir mərhələ təşkil edir. M.F.Axundzadənin janrca drama yaxın olan komediyalardan fərqli olaraq, Cəlilin komediyaları faciəvi xarakter daşıyan tragikomediyalardır.

Tragikomediya faciə (tragediya) və komediya xüsusiyyətlərini özvi surətdə özündə cəmləşdirən dramatik əsər, facianə və komik hadisələrin, əhval-ruhiyyənin özvi suretdə birləşməsidir. Ədəbiyyatımızda tragikomediyanın ən görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadədir. "Ölülər" tragikomediyası ilə ədəbiyyatda cəhalət dünyasının qatı dumanlarının parçalanması başlanır. "Ölülər" mənəvi əsərəti, fanatizmi yixib dağıdan, Azərbaycan və ümumən türk-müsəlman dünyasının mövhumat əsərindən xilas davasında atılmış atom bombası qədər təsirli və dahiyana bir əsərdir.

1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji teroruna məruz qalan yaşıçı 1931-ci ildə "Molla Nəsrəddin" jurnalının baş redaktoru vəzifəsində imtina etmişdir.

Böyük ədəb 4 yanvar 1932-ci ildə vəfat etmiş və Bakıda dəfn olunmuşdur. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur. Haqqında sənədlə və bədii film çəkilmiş, "Ölülər" komediyası və ondan çox hekayəsi ekranlaşdırılmışdır. "Ölülər" operası (Vasif Adıgozəlov) yazılmışdır. 1967-ci ildə bir rayon və şəhər onun şərəfinə Cəlilabad adlandırılmış, Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Dövlət Ədəbiyyat Muzeiyinə adı verilmiş, Bakıda Ədəbiyyat muzeyinin eyvanında, Naxçıvanda və Cəlilabadda heykəlləri ucaldılmışdır.

Milli özünü dərkin, təfəkkürün əsas simalarından biri olan Cəlil Məmmədquluzadənin ən böyük abidəsi isə əbədi olaraq xalqın üzəyindədir.